

DEMOKRATİYA

məqalələri

6

*Müstəqil
məhkəmələrin
rolu
Filippa Strand*



DEMOKRATİYA

məqalələri

«Amerika Birleşmiş Ştatlarında ekşor
hakimlər məhkəmələrin insan hüquqları
ilo bağlı konstitusional şəhərini
dövlətimizin en əsas əlaməti və fəxri
kimi qeyndənləndirirlər. Men də bu
fikirlə razıyam». *Rut Dreyder Drinsburg,*

Ali Məhkəmənin üzvü

icraçı redaktör: Cəcik Klak / **Redaktör:** Melvin Urofski

Baş redaktör: Pol Malamud / **Bedii tərtibatçı:** Tadeusz Miksinski

«İnam» Plüralizm Mərkəzində tərcümə olunub. www.inamcfp.org

Tərcüməçi: Cahān Əliyeva / **Redaktör:** Vahid Qazi / **Korrektor:** Kəməle Cəfərova

MÜƏLLIF HAQQINDA:

Filippa Stram Nyu-York Universiteti – Bruklin Universitetinin siyasi
elmlər professoru, Veyn Stat Universitetində konstitusiya hüququ üzrə
məruzəçidir. F. Stram Amerika dövlətçiliyi, Birleşmiş Ştatların məhkə-
mələri və insan hüqularına aid onlarca məqalə və kitabın müəllifidir.

2000

-ci ilin prezident seçiləri Amerikada bir çoxlarını dəhşətə saldı. Florida ştatında həlli-ci səslər sayılıb qurtardı və seçki günü başa çatdıqdan uzun müddət sonra belə bu ştatda bəzi seçki bülətenlərinin texniki səhvələr ucbatından sayılmaması və əgər belədirsə, bu problemi həll etmək üçün hansı tədbirlərə əl atılması barədə suallar meydana çıxdı. Florida ştatının qanunverici orqanı və ştatın bəzi hakimləri bu işə qarışdı. Ştatın dövlət katibi və bu ştatdan olan konqresmenlər qızışçı çıxışlar etdilər. Hər iki namizədin – Corc Buş və Albert Qorun tərəfdarları Floridada və Amerika Birleşmiş Ştatlarının bir çox yerlərində mitinq-lər keçirdilər.

Mübahisə kəskin şəkil aldığı üçün bu məsələ Ali Məhkəməyə çıxarıldı. Məhkəmə Buşun Qor üzərində qələbə əldədigmə effektiv surətdə elan etməklə mübahisəyə, bir növ, yekun vurmuş oldu. Qor rəsmən Buşu təbrik etdi. Nümayişçilər evlərinə dağlışdırılar. Prezident kürsüsü ilə vüdalaşmalı olan məğlub partiyənin siyasetçiləri televiziya ekranlarına çıxıb, artıq hamiya qoşulub ölkənin vacib işləri ilə məşğıl olmağıın vaxtı əldədigmə bəyan etdilər. Məhkəmənin bu qərarından narazı qalanlar olsa da, demək olar ki, hamu onu yekdilliklə qəbul etdi. Ayri-ayrı hakimlərin siyasi tərkəfəşliyi haqqında fikirlər dolaşsa da, heç kəs onların digər siyasi fiqurlardan asılı olmadan müstəqil qərar çıxardıqlarına şübhə etmirdi.

Federal məhkəmə sisteminin müstəqilliyi və onun yekun qərarlarının həmşə ictimai razılıqla mükafatlandırılması Amerika siyasi sisteminin əlamətdar ən cəhətidir. Faktiki olaraq dünyada ictimai mübahisələri çözəməkda, Konstitusiyanı şərh etməkdə və ictimai siyaseti müəyyənləşdirməkdə Amerika Ali Məhkəməsi qədər fövqələdə səlahiyyətlərə malik ikinci məhkəmə tipi mövcud deyil. Bir neçə il əvvəl, seçki ilə bağlı mübahisələr dövründə Ali Məhkəmənin sədri olan Uilyam Renkvist söyləmişdi ki, ABŞ məhkəmə sistemi «bizim dövlət sisteminin tacının ən qiymətli daş-qasıdır».

ABŞ məhkəmə sistemi ilə əlaqədar tez-tez soruşulan sual iki hissədən ibarətdir: birincisi, Amerika Birleşmiş Ştatları nə üçün seçilən deyil, təyin

olunan (və bu vəzifəni ömürlük əlində saxlayan) bir neçə hakimə digər hakimiyyət qanadlarına göstəriş verməyə şərait yaranan belə bir mexanizmi qəbul edib? İkincisi, belə bir institusional güc çoxluğun hakimiyyəti qaydasına əsaslanan demokratik siyasi recimlə necə uyğunlaşdırılır?

Birinci sualın cavabı hakimiyyətin nə olduğu barədə ABŞ düşüncəsinin özündə öz əksini tapmışdır.

Federal məhkəmə sisteminin yaradılması

1776-ci ildə ABŞ-in İstiqlal Bəyannaməsini və 1789-cu ildə ABŞ Konstitusiyasını təsis edən Qurucu Atalar buna inanırdalar ki, xalqın hüquqları hakimiyyətin mövcudluğundan əvvəl galır. Onlar bəyannamədə elan etmişdilər ki, insan dünyaya göz açarkən öz hüquqları ilə birləşdə doğulur və dövlətin məqsədi həmin hüquqları qorumaq və daha da inkişaf etdirməkdir.

Məsələn, dövlət xalqın cismani sağlamlığını və əmlakını qorunmalıdır; cinayət hüququnun yaradılmasını şərtləndirən də məhz bu məqsəddir; rəsmi dövlət məmurları da məhz həmin qanunların qüvvəyə minməsini təmin etməlidir.

Konstitusiyanın təsisçiləri soruşurdular ki, əgar yeni dövlət insanları bir-birindən qoruyaçaqsa, bəs onda xalqı dövlətdən kim qoruyacaq? Dövlət səhvə yol verə, despotik ola, xalqın etibarından sui-istifadə edə və onun hüquqlarını məhdudlaşdırıb ilər. Amerika siyasi düşüncə tərzinin həlliəcisi elementlərdən biri belə bir qənaəət əsaslanır ki, bütün siyasi institutlar korlana bildiyi kimi, bütün siyasetçilər də, özü də təkcə pula olan hərisliklə yox, hətta özündənrazılıq hissi ilə korlana bilər. Hakimiyyətdə olan insanlarda çox asanlıqla belə bir qənaəət yarana bilər ki, onların görmək istədikləri hər bir iş əslində elə çox düzgün və görüləməsi vacib olan işlərdir. Bütün bunların hamısı demokratik cəmiyyət üçün də son dərəcə doğrudur: belə bir cəmiyyətdə də siyasetçilərdə, xalq tərafından seçilmiş olduqları üçün, xalqın onların bütün suallara doğru cavab tapacaqlarına etibar etdiyi barədə yanlış təsəvvür yarana bilər. Konstitusiyanın müəllifləri belə bir məqam maraqlandırırdı: öz vətəndaşlarını səmərəli şəkildə

müdafıə edə biləcək qədər güclü olan, amma gələcəkdə nəzarət edilməsi mümkün olmayan, hakimiyyət bastionuna çevriləməyən bir dövləti necə yaratmaq olar?

Cavab isə belə idi: dövlət hakimiyyətinə nəzarət edə bilmək üçün onu bölgəşdirmək lazımdır. Hakimiyyətin üç ayrıca qanadı olmalıdır: prezident idarəsi, qanunverici orqan (Konqres) və məhkəmə sistemi. Konqres prezidentin razılığı olmadan heç bir qanun qəbul edə bilməz; prezident Konqressin razılığı olmadan heç bir siyaseti həyata keçirə bilməz və onların hər ikisi öz fəaliyyətlərində məhkəmə nəzarətini nəzərə almalıdır. Çunki məhkəmə onların gördükleri işləri Konstitusiyada bu institutların hər birinə verilən səlahiyyətlər baxımından qiymətləndirilmək səlahiyyətinə malikdir. Məhkəmə Konstitusiyanı şərh edən son instansi yadır. Konstitusiya isə suveren xalqın öz dövlətindən nə istədiyini bəyan edən və dövlətin səlahiyyətlərini məhdudlaşdırın ən ali qanundur. Əgər hakimiyyətin «siyasi qanadları», yəni prezident və Konqres bu təlimatlara göz yummaga cəhd göstərərlərsə, onda vətəndaşlar onların fəaliyyətini konstitusional məhkəməyə mühakimə cəlb edə, məhkəmə isə, öz növbəsində, Konstitusiya ilə uyğunsuzluq təşkil edən qanunları ləğv edilməsi üçün lazımı addımlar ata bilər.

Konstitusiya müəlliflərdən birinin qeyd etdiyi kimi, məhkəmənin özünün «nə xəzinəsi, nə də qılıncı olacaqdı». Öz qərarlarını həyata keçirmək üçün onun nə ordusu, nə də polisi var, nə də o, hakimiyyətin digər qanadlarının büdcəsinə təsir göstərə bilər. Onun görə biləcəyi yeganə iş özüünün siyasi cəhətdən son dərəcə müstəqil olduğunu, yalnız və yalnız xalqın hüquqlarını qoruduğunu nümayiş etdirməkdir. Bu halda həm siyasetçilər, həm də vətəndaşlar onun qərarlarına tabe olmaq məcburiyyətdən qaldıqlarını hiss edəcəklər.

Əgər məhkəmə qorxusuz və tərəfsiz qərar çıxarsa, yəni sözün həqiqi mənasında müstəqil olarsa, onda o, dövlətin digər qanadlarının nəzarətinə məruz qalmadan müstəqil fəaliyyət göstərə bilər. ABŞ Konstitusiyası Ali Məhkəmə üçün məhz bunları tömən edir. O, həmcinin Konqres üzərinə aşağı səviyyəli federal məhkəmələri yaratmaq məsuliyyətini qoyur. Bütün

federal məhkəmələrin hakimləri prezident tərəfindən təyin olunur, Senat (*Kongresin yuxarı palatası*) isə onları təsdiq edir.

ABS-in ilk Kongresi birinci instansiya məhkəmələri, aralıq apellyasiya tribunalları və son apellyasiya orqanı olan Ali Məhkəmədən ibarət federal məhkəmə sistemi formalasdırılmışdır. Bütün səviyyələrdən olan federal məhkəmələrdə hakimlər vəzifəyə ömürlük təyin edilir (*qanunla hakimlərin maaşı azaldıla bilməz*). Buna görə də onların hər hansı qeyri-populyar qərra görə işdən çıxarılma ilə bağlı heç bir qayğıları yoxdur. Federal hakim başqa bir iş namına məhkəmə sisteminə tutduğu vəzifəni tərk edə və yaxud çox nadir hallarda rast gəlinsə də, rəsmi dövlət vəzifəsi tutmaq namə istəfa verə bilər. Aşağı səviyyəli federal məhkəmə hakimi yüksək instansiyali federal məhkəməyə təyin ediləcəyinə ümidi bəsləyə bilər; lakin o bu halda da çıxaracağlı qərarların siyasetçilərin və geniş miqyasda içtimaiyyətin nə qədər narazılığınə səbəb olmasından asılı olmayıaraq, öz vəzifəsini ömürlük daşıyacağına əmindir.

Bu müddəə paradoksal səciyyə daşıyır. Bir tərəfdən federal hakimlər, Konstitusiyada ifadə edildiyi kimi, xalqın iradəsinin ali məqam olduğunu təsdiqləmək üçün vəzifəyə təyin olunublar, digər tərəfdən isə öz vəzifələrinə ömürlük təyin edildiklərdən xalqın səhv hesab etdiyi və xalqın iradəsinin əksinə olan qərarlar çıxara bilərlər. Əgər hakimləri prezent administrasiyasındaki və qanunverici orqanlardakı siyasetçilər seçirsə, onda onların çıxardıqları qərarlar çoxluğun arzusu və ya Konstitusiya müddəalarını deyil, kiminsə mənafeyini əks etdirə bilməzmi? Bu sual seçim prosesinin faktiki olaraq necə həyata keçirilməsi məsələsini doğurur.

Seçim prosesi və məhkəmənin müstəqilliyi

Federal məhkəmələrdə, o cümlədən Ali Məhkəmədə boşalmış yerləri tutacaq səxsləri prezent təyin edir və təbi ki, prezidentlər fəlsəfi mənada onlarla razılaşan potensial hakimləri seçməyə daha çox meyl göstərirler. Federal məhkəmələrin aşağı iki instansiyası xüsusi coğrafi ərazilər üzərində yurisdiksiyaya malikdir və senatorlar

hər hansı hakimin təyinatını müzakirə edərkən bir-birləri ilə hesablaşdıqları üçün prezidentlər hər hansı bir hakimi vəzifəyə təyin etməzdən əvvəl, bir qayda olaraq, müvafiq ərazini təmsil edən senatorlarla məsləhətləşirlər. Bu, Ali Məhkəmə hakimlərinin təyin edilməsinə aid deyil, çünki onların yurisdiksiyasına bütün ölkə daxildir. Digər tərəfdən, XX əsrin sonunda fəaliyyət göstərən prezidentlər Ali Məhkəmə üzvlərini təyin edərkən, bir qayda olaraq, coğrafi, dini və irqi xüsusiyyətlərə diqqət yetirmiş və bunun müasir məhkəmənin etibarını möhkəmələndirəcəyinə inanmışlar. Bununla belə, ömürlük vəzifə səlahiyyəti prezidentlərin Ali Məhkəmə üzvlərinə təsirini məhdudlaşdırır. Ali Məhkəməyə üzv seçilə biləcək potensial hakimlərin görüşləri onların siyasetçi və yaxud aşağı instansiyali məhkəmə hakimi

kimi çıxardıqları qərarlar əsasında dəyərləndirilsə də, bu, hələ onların Ali Məhkəməyə üzv olduqdan sonra nə cür qərarlar çıxaracaqlarını heç də qabaqcadan tam müəyyənlaşdırılməyə əsas vermir.

Misal üçün, 1953-cü ildə prezent Duayt Eyzenhauer Örl Uorreni Ali Məhkəmənin sədri təyin edərkən onu Kaliforniya statının keçmiş ədliyyə naziri kimi tanıydı və bildirdi ki, o, II Dünya müharibəsi zamanı yapon mənşəli amerikalıların Kaliforniyadakı xüsusi düşərgələrə sürgün edilməsinə başlılıq edib, sabiq dövlət ittihadçısı olub və həmçinin cinayətkarlığa qarşı olduqca sərt qubernator kimi də tanınır. Ancaq Uorren bir sədr kimi Ali Məhkəmənin yekdilliklə ictimai məktəblərdə irqi ayrı-seçkiliyin qeyri-qanuni elan edilməsi barədə qərar çıxarmasında böyük rol oynadı. Ali Məhkəmənin 1960-ci ildə Konstitusiyada müttəhimlər üçün əslində olduğundan daha geniş müdafiə normaların nəzərdə tutulduğunu şərh edən qərarının çıxarılmasında da Uorrenin böyük təsiri oldu. Uorrenin başlılıq etdiyi Ali Məhkəmə qanunverici orqanlara seçkilər zamanı şəhər yerləriylə müqayisədə kənd ərazilərində yaşayanların səslərinə daha çox üstünlük verən ənənəni pozanda bu addım prezent Eyzenhaueri çox qəzəbləndirmişdi və o bildirmişdi ki, əgər bunları qabaqcadan bilsəydi, Uorreni bu vəzifəyə ömründə təyin etməzdı.

Uorrenin bu hərəkətləri, heç şübhəsiz ki, müəyyən mənada onun öz təbiətdən irəli gəldirdi. Bununla belə, onun dövlət fəlsəfəsini dəyişdirmək cəhdli Ali Məhkəmə hakimlərinin bir çoxunun karyerasında üzə çıxan fenomeni əks etdirir. Onların çoxu seçkili orqanlarda qulluq etmişdi və burada səs verənlərin etibarını qazanmaq və seçkilərə yenidən qatılmaq ehtiyacı bu adamları öz diqqətlərini Konstitusiyani hazırlayanların ömürlük hakimlik səlahiyyəti şərtinin yaradılması zamanı yol verməməyə çაlışdıqları yerli siyasi məsələlərə yönəltməyə məcbur etmişdi. Digər gələcək hakimlər ya Konstitusiyanın şərh edilməsinə ehtiyac olmayan ştat məhkəmələrində, yaxud da aşağı instansiyali federal məhkəmələrdə çalışmışdır. Aşağı instansiyali məhkəmələrdə çalışan hakimlər əmindiirlər ki, onlar

*Azad cəmiyyətdə
hakimlər də, hamı kimi,
eyni dərəcədə
vətəndaşdır.*

*Həmmüüz kimi, onlar
da vəzifəyə yüksəldikcə ağlı-
larına hakim
kəsilən müzəyyin inancılara
malikdirlər.*

Konstitusiyani oxuyarkən səhvə yol verərlərsə, bu səhvələr Ali Məhkəmə tərəfindən düzəldiləcək.

Lakin Ali Məhkəməyə üzv olduqdan sonra hakimlər kütənin əhval-ruhiyyəsinə uyğun hərəkət etmək məcburiyyətindən azad olurlar. Onlar çox tez bir zamanda ölkənin ən ali qanununun son arbitri olduqlarını və artıq səhvələrini düzəldəcək heç bir ali məqamın mövcud olmadığını anlayır və Konstitusiya müddəalarının nəyi nəzərdə tutduğunu və hansı mənəni daşıdığını yeni bir üsulla dərk etməyə başlayırlar.

Ömürlük vəzifə senzi də məhkəmənin müstəqilliyində böyük rol oynayır. Prezidentin Ali Məhkəməyə nə üçün bu şəxsi deyil, məhz digərini təyin etməsinə səbəb olan məsələlər hakimin vəzifədə olduğu onillər boyunca siyasi gündəmdən düşməyə və yaxud da hakimin vəzifəyə təyin olun-



manda onlar da, bütün cəmiyyətlərdə olduğu kimi, dəyərlərin daim dəyişdiyi və texnoloji dəyişikliklərin müxtəlif hüquqi problemlər doğurduğu bir cəmiyyətin nümayəndələridirlər. Onlar da məhkəmədən kənardə insanlarla səhbət edir, qəzet oxuyur, televizora baxır, hansı məsələlərin cəmiyyət üçün çox vacib əhəmiyyət kəsb etməyə başladığını və buna görə də onları Konqresin, prezidentin və ştatların qanunverici orqanlarının gündəmlərinə çıxarmalı olduqlarını bilirlər. 1787-ci ildə yazılmış olan «bəzi ştatlar arasında ticarət» və yaxud «hüquqi prosesə müvafiq» kimi ifadələrlə qarşı-qarşıya qalandı və onları spesifik məhkəmə işlərinə tətbiq etməyə çalışanda, hakimlərin onların həmin zaman kəsiyində «ticarət» in cəmiyyət üçün hansı anlam daşıdığını və yaxud

yolverilməz hərəkət onların Konqresdə mühakimə olunması və vəzifədən azad edilməsi ilə nəticələnə bilər. Konqres, həmçinin, qanunvericilik yolu ilə hər hansı bir hüquq sahəsini Ali Məhkəmənin yurisdiksiyasından çıxara bilər; yəni Konqres, məsələn, belə bir qərar qəbul edə bilər ki, Ali Məhkəmə dini və irqi ayri-seçkiliklə bağlı aşağı instansiyalardan gələn heç bir işə apellyasiya qaydasında baxa bilməz.

Aşağı instansiyalı məhkəmə hakimlərinin çox az qismi Konqres tərəfindən vəzifədən azad edilsə də, bir çox qanunvericinin Ali Məhkəmənin qərarlarını şiddetli tənqid etməsinə baxmaya-raq, onun heç bir üzvü bu günə qədər bu cür hadisə ilə qarşılaşmayıb. Konqres apellyasiya yuridiksiyası üzərindəki öz səlahiyyətlərindən çox xəsisliklə istifadə edir. Konqresin öz səlahiyyətlərindən bu cür məhdud şəkildə istifadə etməsinin səbəbi baş-



duğu vaxt ağla gəlməyən məsələlər ilər ötdükə əsas siyasi mübahisə mövzuları kimi üzə çıxa bilər. Prezidentin bu fenomeni qabaqcadan dəyərləndirə bilmək imkanı demək olar ki, yoxdur. Prezident Nixon 1969-cu ildə aşağı instansiyalı federal məhkəmə hakimi Uorren Burceri Ali Məhkəmənin sədri vəzifəsinə təyin edəndə onun icraatında olan işlərin siyahısında cinsi bərabərlik məsələsi yox idi. Nixon bu məsələnin 1970-ci illərdə Burcerin sədrlilik etdiyi məhkəmənin əsas mövzusu olacağını qabaqcadan hec cür görə və yaxud bunu əvvəlcədən hiss edə biləcək bir hakim seçə bilməzdi.

Azad cəmiyyətdə hakimlər də, hamu kimi, eyni dərəcədə vətəndaşdır. Hamımız kimi, onlar da vəzifəyə yüksəldikcə ağıllarına hakim kəsilən müəyyən inanclara malikdirlər. Eyni za-

cəmiyyətin indi hansı «hüquqi prosesi» daha faydalı hesab etdiyini nəzərə almaqla bu müddəaları yenidən təfsir etməkdən başqa çarəsi qalmır.

Cəmiyyətin ehtirəslə kaprizlərindən və vəzifəli şəxslərin ambisiyalarından müdafiə edilmiş olsalar da, hakimlər heç də vakuum daxiliндə yaşaman və öz vəzifələrini belə bir boşluq içərisində yerinə yetirmirlər.

Məhkəmə sisteminin müstəqilliyi müəyyən məsafədə dayanmayı nəzərdə tutsa belə, xalqın iradəsi və əksəriyyətin arzularından tam təcridolunma demək deyil. Birləşmiş Ştatlarda məhkəmə hakimiyətinə iki əlavə nəzarət sistemi mövcuddur. Ümumilikdə federal hakimlər ömürlük vəzifə səlahiyyəti nə malik olsalar da, əslində onlar vəzifəyə «yaxşı davramışlarına» görə təyin edilirlər. Cinayət və ya hansısa

həca olaraq Ali Məhkəmənin öz işini uğurla yerinə yetirməsiylə bağlıdır.

Ali Məhkəmə və Konstitusianın şəhri

Konstitusiya Birləşmiş Ştatlar tarixinin elə bir anında yazılb ki, həmin dövrədə hamı tərəfindən federal hökumətin çox ciddi şəkildə məhdudlaşdırılmış səlahiyyətlərə malik olması fikri qəbul edilmişdi. 1776-ci ildə Amerika inqilabı başlandıqdan sonra bu ittifaqı formalasdırmaq üçün bir araya gələn 13 keçmiş Britaniya koloniyası özünü bütün dövlət səlahiyyətlərinə malik müstəqil ştatlar elan etmişdi.

Mühərribə qalibiyyətlə başa çatdıqdan sonra xarici məsələlərdə vahid bir birləşik şəklində çıxış etməyin və ölkənin kommersiya standartlarının eyniləşdirilməsinin zərurılığını dərk edən həmin ştatlar, heç şübhəsiz, bu funksiyaları yerinə yetirmək üçün yaratdıqları milli hökumətin vətəndaşların həyatında birinci dərəcəli əhəmiyyət kəsb edəcəyinə inanırdılar. Çünkü ştatlar ictimai təhlükəsizlik, təhsil, sağlamlıq, sosial rifah və yerli kommersiya kimi sahələr üzərindəki gündəlik nəzarəti öz ixtiyarlarında saxlayacaqdalar. Bununla belə, Konstitusiya xalqın daha geniş mandata sahib olduğunu ifadə edir. Məsələn, onun müddəalarından biri Konqresə xarici dövlətlər və «*bəzəi ştatlar arasında*» ticarəti tənzimləmə səlahiyyəti verir.

Ticarət əlaqələrinin əsasən yerli səviyyədə olduğu 18-ci əsrə «*bəzəi ştatlar arasında ticarət*» müddəası ştatın sərhədini, faktiki olaraq, keçən ticarət arlamuna gəldirdi. 19-cu əsrin sənaye inqilabı, 20-ci əsrin texniki inqilabi və 21-ci əsrin qloballaşma dövrü üçün isə bu mənə o qədər də anlamlı səslənmir. Bu gün, demək olar ki, istənilən ştatın mağazalarında satılan bütün məhsullar digər ştatlarında (*və ya digər ölkələrdə*) istehsal olunur və Amerika xalqı əsas istehlak mallarına görə ştatlararası, eləcə də xarici ticarətdən asılıdır. Korporasiyalar yerli olmaqdan çıxaraq daha çox milli (*həm də transmilli*) xarakter daşıyır və onlar ştatların ictimai təhlükəsizlik və rifah məqsədilə müvafiq tənzimləmə qaydaları tətbiq etməyə cəhd göstərdikləri təqdirdə öz məhsulları istədikləri yerə aparmaq iqtidarındadırlar. Belə olan halda istehlakçıları zay və zərərlə məhsullardan kim qoruyacaq?

1930-cu ildən başlayaraq Ali Məhkəmənin bu məsələyə cavabı ticarət haqqındaki müddəaya yeni şərh verməkdən ibarət oldu; həmin şərh görə, federal hökumət böyük və ya kiçikliyindən asılı olmayaraq istənilən ştatlararası komponentə malik ticarət əlaqəsini tənzimləyə bilər. Məqsəd bu əlaqələrin ticari yönündən daha çox ictimai rifahın qayğısına qalınmasını təmin etməkdir. Misal üçün, yeni şərhə uyğun olaraq federal hökumət, məhsul və məhsulun hazırlanmasında istifadə olunan xammal ştat hüdud-

larını keçdiyi halda həmin istehsalla məşğul olan fabrikdəki sanitər şəraitin monitorinqini keçirə bilər.

Fabrik və mağazalarda işləyən işçi-lərin məvacibə və iş saatları federal hökumətin tənzimləmə sferasına aiddir, çünki onların istehsal etdikləri məhsulun çoxu digər ştatlarda satılacaq. Qida və dərman preparatları federal hökumət tərəfindən təsdiq edilməyincə Birləşmiş Ştatların bazarlarına çıxarıla bilməz. Çünkü onlar da ştat sərhədinən kənarə çıxarıılır. Əslində ticarətlə bağlı müddəəni bu qədər geniş şərh etməklə Ali Məhkəmə bu sahədə milli siyaseti formalasdırmış və hökumətin sağlamlıq, təhlükəsizlik və vətəndaşların ümumi rifahı ilə bağlı məsuliyyətlərini öz üzərinə götürən məhdud sosial dövlət forması yaratmışdır.

Ali Məhkəmə Konstitusiyasının digər müddəalarını də eyni qaydada yeni-

dən şərh edərək genişləndirmiştir. Əsrlər boyu Ali Məhkəmə ona müraciət edilən ictimai ehtiyacları ödəmək üçün konstitusion maddələrin ilkin mənalarına yeni şəhərlər verib, amma onun bu fəaliyyəti ABŞ Konstitusiyası ənənələrinə ehtiramı qoruyub saxlamaq çərçivəsində həyata keçirilib. Nəticə isə ikitərəfli olub.

Əvvələ, Konstitusiya Ali Məhkəmə tərəfindən konstitusion ənənələrə sadıq şəkildə şərh edildiyi üçün vətəndaşlar ona dəyişikliklər və əlavələr etməyə çox nadir hallarda ehtiyac duyublar. Bu günə qədər Konstitusiyaya cəmi 27 əlavə edilib, onlardan 10-u ABŞ-in ilk Konqresi tərəfindən qəbul olunub. 18-ci yüzilliyin sonlarındakı Birləşmiş Ştatlarla bugünkü Birləşmiş Ştatlar arasındaki fərq nəzərə alınarsa, bu dəyişikliklərin nə qədər az olduğu aydın görünər.

İkinci, seçicilər Ali Məhkəmənin şərhələrinin nəticələrinə güvəndiyi üçün məhkəmə tədricən böyük rəğbət qazanıb. Xüsusilə də bütün ölkə Ali Məhkəmənin 2000-ci il seçkiləri ilə bağlı qərarına hörmətlə yanaşıldıdan sonra hamı belə hesab edir ki, Konstitusiyanın tələblərini heç bir orqan Ali Məhkəmə qədər doğru-düzungün şərh etmək iqtidarında deyil.

Məntiqə görə, prezident və Konqres müəyyən bir qanunu imzalayarkən Konstitusiyanın müddəələri ilə yaxından tanış olduqları üçün onun bu sənədə uyğunluğuna əmin olurlar. Ancaq əgər Ali Məhkəmə həmin qanunu Konstitusiyaya görə həvalə edilən salahiyyət məhdudiyyətlərinin pozulması kimi dəyərləndirərsə, onda bu qanun öz hüquqi qüvvəsini itirmiş olur. Ali Məhkəmə üzvləri çıxardıqları qərarlarının səbəblərini izah edən hüquqi rəy yazdıqları üçün qanunvericilər bu halda qüvvədən salınmış qanunu məhkəmənin tələblərinə uyğun hala salaraq onu yenidən işləyə bilərlər. Lakin belə vəziyyətlərdə elektoratın ixtiyarında olan başlıca çıxış yolu Konstitusiyaya düzəlişlər və əlavələr etməkdir və gördüyüümüz kimi, bu cür hallar o qədər də tez-tez baş vermir. Bunun da sabəbi xalqın Ali Məhkəməyə etibar etməsindədir: Ali Məhkəmə isə bu etibarı insanların fərdi hüquqlarını geniş şəkildə qoruduğu üçün qazana bilməsdir.

*Konstitusiya fərdin
öz işini daha yaxşı görə
biləsi üçün təkbaşına
galmasını tələb edən
həyat sahələrinin də
əhəmiyyətli əməcədə
hüdudlarını cızır.
çoxluğun fikri ilə
razlaşub - razlaşmamış,
istədiyi kimi sitayış
etmək və s. fərdin öz
ixtiyarına buraxılın.*

Federal məhkəmə və insan hüquqları

Mətbuat, söz, din, ədalətlı mü-hakimə, özbaşınlıqla hobs edilməmək azadlığı və s. kimi hüquqların Birləşmiş Ştatların və bir çox digər dövlətlərin konstitusiyalarında müdafiə olunması belə düşünməyə əsas verir ki, çoxluq bir çox hallarda bu hüquqların düşməni kimi çıxış edir. Əgor böyük əksəriyyət hər hansı bir ideyaya çox böyük şövqlə inanarsa, onda o, əks ideyanın ifadə olunmasını rəğbətlə qarşılamayacaq və hətta onu sıxışdırmağa meylli olacaq. İstənilən halda ideyaların cəmiyyətin ümumi rifahuna təsiri var. Əgor ölkədə insanların əksəriyyəti hər hansı bir dinə eyni dərəcədə möhkəm inanırsa, həmin dinə rəqib kimi görünən digər dirlərin mövcudluğu da, arzuolunmaz fərqli ideyalarda olduğu kimi, qeyri-populyar olacaq. Ancaq gördüyüümüz kimi, Birləşmiş Ştatların siyasi sisteminin başlangıç nöqtəsi fərdlərdən və onların hüquqlarından ibarətdir. Konstitusiya dövlətin fəaliyyətinə və daha geniş miqyasda çoxluğun fərdlər üzərində nəzarətinə məhdudiyyətlər qoyur.

İnsan hüquqlarını təmin etməklə yanaşı, Konstitusiya fərdin öz işini daha yaxşı görə bilməsi üçün təkbəsına qalmasını tələb edən həyat sahərinin də əhəmiyyətli dərəcədə hüdudlarını cızır: çoxluğun fikri ilə razılışib-razalaşmamaq, istədiyi kimi sitayış etmək və s. Fərdin öz ixtiyarına buraxılır. Bu zaman belə bir sual ortaya çıxır: qanuni hüquqlar kimi fərdin baxışları əksəriyyətin iradəsi ilə ziddiyyət təşkil edərsə, onda necə olmalıdır? Əksəriyyət fərdi hüquqlar principinə hörmət naminə özünün möhkəm inanclarından imtina etməlidirmi?

Göründüyü kimi, Konstitusiya müəlliflərinin bu suala cavabı belə olub ki, hüquqların müdafiəsini çoxluğun və onların seqdikləri dövlət orqanlarının ixtiyarına buraxmaq sadəlövhəli olardı. Buna görə də əksəriyyətin bütün etirazlarına rəgmən insan hüquqlarını müdafiə etməkdən çəkinməyən müstəqil məhkəmənin yaradılması zəuriyyətə çevrildi.

Federal məhkəmələr insan hüquqlarının, yaxud Birləşmiş Ştatlarda adətən deyildiyi kimi, vətəndaş azadlıqları və hüquqlarının müdafiəcisi

l u n d a çıxış edir, bu işi böyük bir ciddiliklə həyata keçirir və bu vazifəni yerinə yetirərkən həmin hüquqları hətta Konstitusiya banişərinin təsəvvür edə bilmədikləri dərəcədə gənişləndirirlər. Məsələn, «özəl həyat» ifadəsi Konstitusiyada işlədilməsə də, Ali Məhkəmə özəl həyatın qorunması hüququnu Konstitusiyanın kommunikasiya azadlığına və əsəssiz axtarışın qadağan olunmasına zəmanət verən müddəələrində üzə çıxarmışdır. Məhkəmə öz şərhələri vasitəsilə söz azadlığı müddəəsinə təkcə televiziya və

internetə deyil, həm də rəsm əsərlərinə və siyasi rəmzlərin geyimləri kimi qeyri-verbal kommunikasiya formalarına da şamil edib.

İnsanların hüquqlarını müdafiə etməklə federal möhkəmə sistemi həm populyar düşüncələrdən asılı olmadan Konstitusiya mandatlarını müstəqil şərh etmiş (*halbuki daha az müstəqiliyə malik məhkəmə sistemləri bu işi bu şəkildə yerinə yetirə bilməzdi*), həm də bir institut kimi özünün gündəlik siyasi həyatın bir parçası olduğunu təsdiqləmişdir.

1954-cü ildə Örl Uorrenin sədrlik etdiyi Ali Məhkəmənin məktəblərdəki irqi seqreqasiya siyasetinin bütün insanların Konstitusiyada təsbit olunmuş qanunlarla bərabər müdafiə olunmaq hüququnu kobud surətdə pozması barədə yekdilliklə çıxardığı qərar birmənalı şökildə vətəndaş hüquqları hərəkatının başlanmasına təkan verdi.

Məhkəmə son nəticədə Konstitusiyanı özəl qaydada irqi ayrı-seçkiliyi qadağan edən bir sənəd kimi şərh edə bilmədiyi hiss etdi, amma onun çıxardığı qərarlar Konqresi bu cür yeni qanunlar qəbul etməyə casarıldırıldı və Konqresin həmin qanunları məhkəmələrdə problemlə üzləşəndə Ali Məhkəmə onlara dəstək verdi.

Uorren Burcerin Ali Məhkəməsi ilk dəfə olaraq cinsi bərabərliyin konstitusyon bir məsələ olduğunu bəyan edəndə, əslində o, qadınların yeni statusunun tanınmasına səbəb oldu və meydana çıxmada olan qadın hərəkatlarında öz tələblərinin, heç olmasa, hakimiyyətin bir qanadı tərəfindən ciddi qəbul ediləcəyinə inam yaratdı. Məhkəmə həmcinin onu da təsdiq etdi

ki, qeyri-populyar, fərqli olan və möv-cud qaydalara qarşı çıxanlar öz hüquqlarının pozulduğunu iddia edərkən tam şəkildə dinlənilməlidir.

Bütün bunlar, faktiki olaraq, hakimlərin təyin edilməsi və ömürlük vəzifə salahiyətləri ilə təmin olunması sisteminə bərəət qazandırır. Yuxarıda qeyd edilən prezident seçkiləriylə bağlı qərara münasibətdə olduğu kimi, vətəndaşlar Ali Məhkəmənin müyyən qərarları ilə razılaşmaya bilərlər. Lakin məhkəmənin müstəqiliyi elektoratı əmin edir ki, o öz qərarlarını həmişə qərəzli siyasetlər deyil, qanun əsasında, cari anın doğurduğu hissələr deyil, demokratik prinsiplər əsasında çıxaracaqdır.

Faktiki olaraq müstəqil məhkəmə sisteminin rolu coxluğun idarəciliyinin əsl demokratianın yeganə aspekti olduğunu qəbul edən amerikan inancı həyata keçirməkdən ibarətdir. Demokratiya həm də fərdi hüquqların hökmən himaya edilməsinə nəzərdə tutur. Bu müdafiəni təmin etmək federal məhkəmənin birinci vəzifəsidir. ■

Əlavə oxu üçün ədəbiyyat:

Henry J. Abraham, The Judiciary: The Supreme Court in the Governmental Process (10th ed., New York University Press, 1996)

Vincent Blasi, ed., The Burger Court (Yale University Press, 1983)

Peter H. Irons, A People's History of the Supreme Court (Viking, 1999)

Anthony Lewis, Gideon's Trumpet (Vintage Books, 1999)

Robert G. McCloskey, The American Supreme Court (2nd ed., University of Chicago Press, 1994)

David M. O'Brien, Storm Center: The Supreme Court in American Politics (5th ed., W.W. Norton, 2000; 4th ed., ppk., W.W. Norton, 1996)



DEMOKRATİYA

independence



*ABŞ Dövlət Departamentinin Beynəlxalq
İnformasiya Programları Şöbəsi*

<http://usinfo.state.gov>

*Produced by Regional Program Office, Vienna
(Democracy Paper no. 6/Azeri)*